


# RÜBAİ MÜDRİKLİYİ

HÜSEYN HƏSİMİLİ  
*Filologiya üzrə elmlər doktoru,  
əməkdar elm xadimi*

*İstedadlı və məhsuldar şair-publisist Vaqif Məmmədovun imzası oxuculara yaxşı tanışdır. Həm də təkcə Azərbaycan oxucularına yox. Onun qələmindən çıxmış əsərlər zaman-zaman respublikamızdan kənarda da nəşr olunub, ədəbi ictimaiyyətin diqqətini çəkib, yüksək qiymətləndirilib. Otuz beşdən artıq bədil, publisistik və elmi kitabın müəllifi, Avrasiya Yazarlar Birliyinin üzvü olan Vaqif Məmmədovun şeirləri ingilis, rus, türk, fransız, ərəb, fars, özbək və s. dillərə tərcümə olunaraq dönyanın müxtəlif ölkələrində də (Türkiyə, ABŞ, Rusiya, İran, Almaniya, Özbəkistan, İraq, Ukrayna, Bolqarıstan, Belarus, Pakistan, Yunanistan və s.) nəşr edilib. Şair ölkəmizdə və xaricdə bir sıra nüfuzlu mükafat və təltiflərə də layiq görünlüb. Bütün bunlar onun ədəbi fəaliyyətinə, sənət oxtarışlarına verilən qiymətdir.*

*Taxminən qırıq illik zəngin və dəyarlı sənət yolu keçən Vaqif Məmmədovun yaradıcılığında əsas yeri poeziya tutur. Müdriklik xəzinəsi olan folklorumuzun və çoxasrlı yazılı ədəbiyyatımızın möhtəşəm ənənələrinəndən dalma yaradıcılıqla bəhralənən Vaqif müəllim belə br zəngin ədəbi zəmin üzərində parvəriş tapmış, şeirdən şeira püxtələşərək çağdaş Azərbaycan ədəbiyyatında öz səslə, öz nəfəsi olan, orijinal duyum və deyim tarzi ilə seçilən qəlam sahibi kimi tanınmışdır.*



Şairin poetik axtarışları çoxşaxəli, zəngin və dəlgündür. Həca vəzninin geniş imkanlarından məharətə istifadə edən sənətkar müxtəlif janrlarda yazdığı şeirləri ilə ürəyini, zehnini məşğul edən duyguları, düşüncələri ustalıqla misralara düzəməyi bacarıır. Başqa sözla desək, bu şeirlərdə müraciət olunan poetik forma və ölçülər təsadüfi xarakter daşıdır, ötəri seçim statusunda deyil. Şair mövzunun, ovqatın mahiyətinə uyğun janrlardan, poetik formalardan, bədii təsvir və ifadə vasitələrindən yerli yerlənda istifadə edir. Yəni şair daima çalışır ki, qələmindən çıxmış bədii nümunələrdə məzmunla formanın üzvi vahdetinə, bir-birini tamamlamasına nail olsun. Hətta onun bir çox şeirlərini oxuyandan sonra düşünürsən ki, həmin poetik mətnin əsasında dayanan duyuş və düşüncələr başqa bir formada üzə çıxıbılmazdı, məhz müraciət olunan bədli biçim ən düzgün vasitədir.

Bu baxımdan Vaqif Məmmədovun son vaxtlarda qələmə aldığı rüballər onun sözə həssas münasibətdən yоgrulmuş həmin tendensiyənə davamı və inkişafı olmaqla yanaşı, həm şairin öz yaradıcılığında, həm də ümumən çağdaş poeziyamızda diqqətəlayiq bir addımdır. İstedadlı sənətkarın "Yüz rübai" kitabındaki şeirlər (Naxçıvan, 2014) ideya-bədili mükəmmalliyi ilə ilk baxışdan diqqəti çəkir, oxucunun qəlbine yol təpirdi.

Ballıdır ki, rübal şeirlərimiz üçün yenil janr deyil, hələ on birinci əsrə məşhur şairimiz Qətəran Təbrizi bu janrda maraqlı nümunələr yaradıb. Azərbaycan ədəbliyyatında rüballının ən böyük ustadı sayılan Məhsati xanım Gəncəvi dən sonra isə bu janr söz sənətimizdə daha da geniş yayılıb, populyarlaşdıb. Yüz iller boyu klassik lirikamızın bir çox nümayəndələri bu poetik formada dəyərli incilər yaratmışlar. Hətta ənənəvi janrlara münasibətin heç də birmənali olmadığı sovet dövründə da rübai janrı ayrı-ayrı şairlərin səyləri sayasında ədəbi gündəmdə qalıb. Nakarə taleli Mikayıll Müşfiqin 1930-cu illərdə yazış "Duygu yarpaqları" başlığı altında cəmlədiyi rüballər janrinə yeni mərhələdəki uğuru sayılır. Sonrakı illərdə Məmməd Rahimin, Qabilin və başqalarının rüballəri də özünün ideyabədii dəyəri ilə seçilib, yaddaşlara yol təpib. Hazırkı mərhələdə də bir sira şairlər rübai janrnıa müraciət etməkdərlər ki, fikrimizcə, Vaqif Məmmədovun bu janrdakı əsərləri ən uğurlu örnəklər sırasında durmağa layıldır.

Rübai yazmaq asan məsələ deyil, cəmi dörd misrada bitkin, mənalı bir fikir söyləmək, hər hansı düşüncəni, ləvhəni, ovqatı dolğun şəkildə canlandırmaq şairdən ikiqat məharət və məsuliyyət tələb edir. Razılıq doğuran haldır ki, Vaqif Məmmədov bu çatin vəzi-

fənin öhdəsindən ustalıqla gəlmış, mövzu, ideya və sənətkarlıq baxımından mükəmməl nümunələr ərsəye gətirmişdir. Onun rüballərində özünaməxsus cəhat bir də budur ki, şair daha çox hayatı müsahidələrini, bù təmel üzərində gəldiyi qənaatları poetik tərzdə mənalandırmağa xüsusi səy göstərir və əksər məqamlarda məqsədinə nail olur. Həm də belə mənalandırma və yozumlar bir çox hallarda xalq müdrikliyinin ifadəsi olan atalar sözü və məsəllər timsalında poetikləşdirilir. Bütün bunlar isə şairin rüballarının ideya-estetik təsir gücünü daha da artırır, onları təbii, oxunaqlı edir.

Vaqif Məmmədovun rüballəri zəngin həyat təcrübəsinə malik olan, yaşamın hər üzünü görən, yaxşını da, pisi də müşahidə edib nəticə çıxaran, bəşərin və dünyanın təleyindən andışələnib narahat duygularını misralara düzümləyən, bazən ümidi, bazən də təessüf notlarını öne çəkən, beləcə, həzin, kövrək düşüncələrin ağuşunda qayğılı sənətkar ömrü süren bir həssas qələm əhlilərin könlü çirpiştiləridir.

İnsan qələbinin əsrarəngiz qatlarına, təzadılanna diqqət çəkən sənətkarın aşağıdakı fikri gerçək haqlıqtı dilə gətirir:

*Hərçatin işləri çözəndi insan,  
Bir ömür səadət gəzəndi insan.  
Bir sözə dözməyib qəlibi qırılan,  
Ən ağırdardılara dözəndi insan.*

Şair haqlıdır: ləyaqətini, mənəvi ucalığını hər şeydən Üstün tutan insan məqamı galəndə ən ağır dərdlərə də dözə bilir, lakin bununla belə, bir haqsız söz dərhal onun həssas qəlbini qırır, bütün varlığını sarsıdır. Bəli, İnsanın hayatı, mənəviyyatı belə əsrarəngiz məziiyyətlərə malikdir:

*Tək insan ömründə, təzada bax ki,  
Payız da, baharda, qış da yaşayır.*

Müəllifin rüballərdə diqqət yetirdiyi əsas məsələlərdən biri də budur ki, həyat nə qədər mürəkkəb olsada, bu, İnsanın öz yolundan sərpsəsina, düzlükdən uzaqlaşış ayrıliyə meyli göstərməsinə rəvac verməlidir. Amma nə yaziq ki, öz aslindən-kökündən, bəşərin ilkin saflığından uzaqlaşanlar, haqq yolunu azanlar hələ də var. Belələrini görəndə şairin bədii boyalarına bir kədər şirimi da qanşır:

*Dəryaya baş vuran itməyir daha,  
Yolcu öz yoluynan getməyir daha.  
Torpaqmı dəyişib, sumu dəyişib?  
Ot kökü üstündə bitməyir daha.*

Göründüyü kimi, folklordaki "Ot kökü üste bitər" kələmi bu yerda öz mövqeyini fərqli yozuma verib və belə yanaşma şairin başqa rüballərində də poetik qayənin təqdimində uğurlu bir vasitə kimi tez-tez nəzərə çarpir:

*İtibdi hər şeydə mızan-tərəzi,  
Örkan doğanaqdan keçməyirdə.  
Yaxud,  
Ömrü ayrıılıkda içində keçər,  
Qozbell qəbirlədə düzəldə bilməz.*

Xalq deyimində örkanın nə qədər uzun olsa da axırda doğanaqdan keçəcəyindən, qozbell qəbirlərin düzəldəcəyindən söz açılır. Vaqif Məmmədovun poetik təqdimatında isə mövzunun, düşüncənin xarakterində asılı olaraq fərqli assosiativlillyin üzə çıxmazı şairin xalq dilindən və müdrikiyindən yaradıcılıqla istifadəsinin yeni çalarları kimi maraq doğurur.

Bunlarla yanaşı, Vaqif Məmmədovun rüballərində xalq təfəkküründən süzülüb gələn bir sıra hikmətli deyimlərin dəyişiklik edilmişdən adəbl müstəvlyə ga-tilmasına, bu yolla poetik məntiqin daha da qüvvətlenməsinə də tez-tez rast gəlirik:

*Qonşu qonşudursa, baxmaz bandan,  
Söz açıb söhbəti kəsməz yarın.  
Qanmazı yerində qandırmalısan,  
Donuz yalvarmaqla çıxmaz darıdan.*

Ulularımız haqlı deyiblər ki, yalvarmaqla donuz darıdan çıxmaz. Bu məntiqə söykənən şair tövsiyyə edir ki, qanmaz İnsanı gerak yerindən başa salasan.

Rüballərin hər biri məhz didaktik yozumlar, əxlaqi-nəsihətamız düşüncələr üzərində qurulub. Lakin bunlar quru öyündə deyil, xalq hikmətindən güc alan poetik qənaətlərdir ki, özünün ideya-bədii mükəmməlliyi ilə Ürəya yatır, ruhu oxşayır, zehinləri riqqətə getirir, İnsanı olub keçənlər, keçmiş və gələcək, xeyir və şər barədə bir daha fikirləşməyə səsləyir.

O da təqdirəlayıqdır ki, şair söz oyunu ardınca qaçmir, fikirlərini açıq, konkret, tutarlı və təsirli formada oxucuya çatdırmağı bacarıır. Belə məqamlarda müəllifin işlatdılı təzad və qarşılaşdırımlar da bədii arxitektöriyə yeni bir dəyər qazandırır. Məsələn, yüz illərdən bəridir ki, "Keçmə namərd körpüsündən" harayı yaddaşlarda boy verməkdə, oxucunu, dlnləyicinlə sərvəxt, ayıq olmağa səsləməkdədir. Cünki namərd adəmin körpüsündən keçəndə hər cür ağlagalməz xəyanatlı, bala və tələ ilə üzləşə bilərsən. Ulularımız ondansı "Qoy aparsın sel səni" deməyə üstünlük ver-

mışlar. Vaqif Məmmədov bu qənaəti orijinal formada daha da dərinləşdirərək yazar ki, hətta Üzərində körpü olmayan çaydan keçmək namərd körpüsündən keçməkdən daha asandır:

*Evdəki düşməni seçmək çətindir,  
Dərdi sərbət kimi içmək çətindir.  
Körpüsüz çay Üstdən keçməyə nə var,  
Namərd körpüsündən keçmək çətindir.*

Göründüyü kimi, yuxarıdakı rübalə tasadüfi mısra yoxdur. Hər misranın öz semantik yükü, tutumu var. Doğrudan da, düşmən evdə, ocaq başında qərar tutubsa, onu tanımaq, seçmək heç də asan deyil. Nəcəki, dərdi sərbət kimi içmək çox çətindir.

Müxtəlif rüballərdən götürülmüş, aforistik qayası, bədii sıqləti ilə səciyyələnən aşağıdakı misralar da istedadlı şairin əxlaqi-didaktik qənaətlərinin dolğun poetik aks-sədasi, plən nifrat, yaxşıya ehtiram duyusunun mükəmməl təzahürü kimi üzə çıxmışdır:

*Yuva dağıdanın, ev yixanınn  
Daşı daş üstündə qalmaz heç zaman.*

*Dilini həmişə doğruya öyrət,  
Yalan ayaq tutar, yeriya bilməz.*

*İnsan hamı ilə dil tapa bilar,  
Könül bulandıran milçək olmasa.*

*Şah da qismətini yazdırıa bilməz,  
Galən qazaları azdırıa bilməz.*

*Taledən üstünə qar yağan ömrü  
Günəşin istisi qızdırıa bilməz.*

*İçində xoşbəxtlik, səadət varsa,  
Bır klçık daxma da saray kılımdır.*

Vaqif Məmmədovun bütün yaradıcılığı boyu müxtəlif janrlı əsərlərində təlqin etdiyi ali haqiqətlər, pak duygular rüballərinin də canını, əsas özəyini təşkil edir. Müəllifin haqlı qənaətinə görə, Vətənin və xalqın sevgisi hər şeydən üstün olduğu kimi, həsrəti, nisgili də ağındır:

*Yaxılıq ucaldar, öyər insani,  
Pis əməl qarğıyar, söyər insani.  
Bir elin tənəsi, bir də qariblik  
Sındırıa insani, əyar insani.*

Şairin təəssüfləndiyi məqamlar da var. Sənətkar vurğulayır ki, bəzən "Mərdi qova-qova namərd edirlər". Eledə olur ki, "Əyrlər burulub dağlara qalxır, Düzlər də çox zaman düz yurddə qalır". Bunların mahiyyəti barədə söz açan müəllif belə nəticəyə gəlir ki, əyrlərin, namərdlərin müəyyən məqamlarda öz ərkəkin niyyatlarına çatmalarının sabəblə doğruların passiv olub onlara meydan verməsindədir:

*Gurçikan bulaqlar azala bilməz,  
Günəşin işığı sozala bilməz.  
Doğrular meydandan çəkilməsələr,  
Əyrlər kürsüdə söz ala bilməz.*

Zaman-zaman bir çox istedadlar bədxahların güdəzinə gedib. Belələri barədə düşünərkən şair təəssüfə yazır ki, öz qabiliyyəti, yetkinliyi ilə zirvələrə laylıq olanların ayağının altını qazanlar onların yaxın mənzilini uzaq edib, pak niyyətlərini tərsinə yozub. Beləcə, bir çox istedadlar sarsılıb, ezbələrə düşər olub, sıradan çıxarılib:

*Mənzil yaxın ola, azan olmasa,  
Niyyati tərsinə yozan olmasa.  
Çox insan zirvəyə qalxa bilərdi,  
Ayağı altını qazan olmasa.*

Rübailərdə öz mənfur məqsədləri üçün cildən cildə girənlər, güləşlərin önündə sıçan yuvası axtaranlar, şəxsi mənafeyi naminə şərəfini, heysiyətini satmağa hazır olanlar kəskin şəkildə tənqid olunurlar. "Dünyadan dördəlli yapışib sankı qurdla qılıyamata qalmaq" eşqına düşən belə kəsləri şair birmənalı şəkildə tənqid hədəfinə çevirir:

*Qarşıda özündən güclüsün görsa,  
Sıçan yuvasını satın ala o.*

*Sürünər, qırvılar, çatar pula o,  
Halalı, haramı qatar pula o.*

*Görsə ki, bazarda alicisi var,  
Şərafı, vicedanı satar pula o.*

Xalqa, Vətənə heç bir xeyiri dəyməyən belə bədxah və əqildəsiz şəxslərin mənəsiz həyatı barədə şairin poetik mənalandırması da çox tutarlı və yerindədir, təbiiyi ilə seçilir. Sənətkar o cür insanları xalq deyiminə əsaslanmaqla dəqiqlik xarakterizə edir:

*Yanmayıb kimsənin dardı-sarına,  
Həmişə xor baxıb alın tarına.*

*O qadər mənasız ömüryaşayib,  
Adı heç düşməyib it dəftərinə.*

Humanist şairin qayası belədir ki, İnsan gərək maskalanmasın, birsəfəli olsun, dili də, əməli də bir-birini tamamlasın. Amma nə yaziq ki, heç də hamı belə deyill. Həyatın dolanbaclarında gördüyüümüz insanlar içərisində hər xasiyyətdə olanı var. Şair öz nacib amalından, kamil həyat kredosundan yanaşaraq nadan və cahillərə öz münasibətini dilla getirir:

*Hamı xeyriyyəçi tonuyır onu,  
Atası qocalar evində öldü.  
Yaxud,*

*Əyri heç vaxt düzü yanlaya bilməz,  
Günahkar haqlını danlaya bilməz.*

*Hamam suyu ilə dost tutan insan  
Vafo, etibar na? - Anlaya bilməz.*

Rübaldən rübaiyə keçdikcə təzadlı dünyamızın qəribəlikləri, ələddiyətləri, fərqli xasiyyətləri insanları kitab səhifələri kimi gözönünde vərəqlənir. Hətta bəzən şairin ciddi matləbləri ifadə edən poetik düşüncələrinə bir xəfif humor da qarışır və ideya-estetik mündəricə bu yolla da tamamlana bilir. Şair diqqəti ona da yönəldir ki: "Həkimlər keçəli saçlı eyləyir, Kəçəl Həmzələrin başı tüklənib", yaxud "Qabaqcə keçilər ala-bulayıd, İndi bütün dünya ala-buladır", və ya "Macnun yaşasayıdı, görən, Leyləyə O da telefonla mesaj yazardı?" və s...

Ümumiyyətlə, istedadlı şairimiz Vəqif Məmmədovun söz rübəbində yeni, həm də uğurlu və əsrarəngiz bir sədə olan "Yüz rübai"nin ideya-estetik məziyyətlərindən, hər bir rübənin didaktik və poetik məziyyətlərindən çox danışmaq olar. Bu yiğcam qeydlərdə ilkin təəssürat olmaqla müəyyən məqamlara toxunmaq istədik. Bütövlükda bu əl boyda kitab çox matləblərdən soraq verir, onu diqqətlə oxuyan hər bir şəxs buradan özü üçün mənəvi fayda əzx edə bilər, zövq almağı da öz yerində...

"Yüz rübai" kitabını oxuyandan, həm də bir neçə dəfə oxuyandan sonra şairin növbəti sənət uğuruna ürəkdən sevindim. Həm də düşündüm ki, Vəqif Məmmədov gərək rübai janrına çoxdan müraciət edəydi...